

Analar müharibə istəməzlər, lakin müharibə olsa, övladlarının qanı tökülen yerdə son damla qanını vətən uğrunda verməyə hazırlıdılar.



II yazı

(Əvvəli ötən saylarımda)
Onların yoxluğuna hələ də inanıram.

İki yanaşı məzar, məni rəhat buraxmayan iki doğma baxış.

Rahatlıq tapmaq üçün onlara qovuşmaq isteyirəm...

Bir dəfə onları ziyarətə gedəndə xəlvətce bir daş götürdüm, hamı aralanandan sonra daşı var gücümlə 5-6 dəfə başına çırpdım. Sonrasından xəbərim olmadı. Gözümüz açanda xəstəxanadaydım. Başım parça-parça olmuşdu. Ölmedim.

Bu gün də onları ziyarətə getmişdim. Yan-yana iki məzarı görəndə yene onlara qovuşmaq istədim. Birdən o baxışlarda "Bəs uşaqlar, o ailələr neçə olsun?" - deyən sualı oxudum. Diksindim. Uşaqları gözümüz qabağına gəldi. Artıq ölmək yox, yaşamaq haqqında düşündürdüm. Yaşamaq və yaşatmaq. Cavidle Çingizin bize əmanet qoyduqları 4 körpəni böyütək. Təsəllim onların şəhid adları və yadigar övladlardır. Nəvələrdən atalarının iyini alıram. Onlar böyüdükə yarımçıq qalan arzularım da böyüür.

Her dəfə onları bağrıma basanda, o vaxtlar yadına düşür. Bir anlıq o günləri yaşayıram. Xoşbəxt, sevincli günləri...

İnsan həmişə xoşbəxt günlərini xatırlayır. Ona sevinc gətirən, yadda qalan günlərini...

Öğullarını əsgərliyə, vətəni qorumağa yola salması vələdeyn həyatının ən sevincili məqamıdır. Vətən üçün böyütüyü oğul canından çox sevdiyi vətəni qoruyacaq. Özü də bu ağrılı məqamda. Paramparça olmuş memlekətin Karabağ yarasının göynədiyi vaxtda.

Xəritədə qədim torpaqlarımıza əl uzatdıqca, adamin sümükləri sizildiyir. Üşüyrsən. Bütün bədənin keyiyr. İtkiyle razılaşmaq olmur. O da ola torpaq itkisi.

Bəlkə də biz dünyada yeganə xalqı ki, öz torpaqlarımızla həmsərhədik. Hər tərəfin səninkidir. Səndən ayrınlara kənardan baxmali olursan. Torpaqlar sənə həbsdən baxan kimi baxır. Cavab verə bilmədiyin sual baxışlar içini doğrayır.

Karabağ, Zəngəzur ağrılı, sanki valideynlərindən

uşaqlarına keçmişdi. Qanla keçen kimi.

Hər kəs Qələbə xəberini döyüşü oğlundan eşitmək istəyir. Elə İlham ata, Faya ana da...

Məmmədov Cavid İlham oğlu

Uşağı anasından yaxşı heç kəs tanımaz. Ona görə Cavidin uşaqlığını ilk önce anası Faya xanımdan öyrənməli oldum.

"1990-ci il oktyabrın 18-də Şəmkir rayonunun Yeniabad kəndində dünyaya göz açan Cavidin geliş evimizə sevinc, şadlıq gətirdi. Ailənin ilk övladı Cavid. İlkə ötdükce bütün uşaqlar kimi o da illeri yola verərək böyüdü. Əvvəller çox nadinc uşaq idi. Sonralar sakit təbiəti oldu. Səliqeliyi. Geyimine, üst-başına həmişə fikir verərdi. Məktəbə getdi. Əlaçı olmasa da, müəllimləri Caviddən razılıq edirdilər.

Məktəbdən gələndən sonra atasına kömək etdi. Cavid yaşıdan tez böyüyürdü. Gələcəkdə yaxşı aile başçısı olacağına inanırdım. Eve, ailəye çox bağlı idi.

Orta məktəbi bitirdikdən sonra hərbi xidməte çağırıldı. Bərdədəki N sayılı hərbi hissədə qulluq etdi, neçə-neçə təşəkkürnamələr aldı. Xidmət dövründə hərbiyə olan sevgisi daha da artaraq onda hərbiyi olmaq, hərbi qulluğu davam etdirmək istəyi yaratdı. Amma atasının səhəhetindəki problemlər onu istəyindən ayırmalı oldu. Oğul, övlad olaraq atasına kömək etməyi düşündü. Lakin hiss olunurdu ki, Cavidin hərbe olan həvəsi tükenən deyil. Nə vaxtsa bu yolu davam etdirəcəyinə içində bir inam vardi. Ona görə də tez-tez "İşləri sahmana qoym, yenidən hərbiyə qayıdağam", - deyirdi.

Zaman keçdikcə valideyn kimi yeni isteyimiz baş qaldırıdı. Çoxdan arzuladığımız günde qovuşmaq istəyində idik. Cavid artıq əsgərliyini başa vurmuşdu, həyatın berkinəndən boşundan çıxmışdı. Deyəsən arzumuza qovuşacağımız gün yaxınlaşırıdı...

Dostlarından Cavidin qız istədiyini eşitdim. Özündən soruşdum, heç nə demədi. Utandı. Sonradan öyrəndim ki, könül bağladığı qız öz əmisi qızıdır. Arzularım həyata keçməyə başlayırdı. Oğlumun xoşbəxtliyinə elə sevinirdim

ki. Sevincim yerə-göye sağlamırdı. "Qızım yoxdur, Türkən həm gəlinim, həm də qızım olar", - deyirdim. Sevdidiy qızla bir ömür xoşbəxt yaşayacaqdı. Sevdiyinlə yasaşmaqdan gözəl nə var dünyada?

Valideyn övladı haqqında daim xoş xəyallar qurur. Onların xoşbəxtliyi üçün çalışır.

Cavid üçün el adəti ilə nişan apardıq. Türkənin nigah yaşı çatmadığı üçün bir il gözleməli olduq. Çingiz də Naxçıvanda hərbi xidmətdəydi.

Həyat sürprizlərlə doludur.

2014-cü ilin dekabrın 30-ü id. Vaxt gelib çatlığından Cavidin toyuna hazırlıq görür, əyər-əskikləri düzəldirdik. Çingiz də dostu Seyranla Naxçıvandan gəlmişdi. Gecəni yatıb şübhəzədən durub dedilər ki, biz bir əsgəri görməyə gedirik. Mən də inandım, dedim bir az sovqat hazırlayıb aparın. Seyran dedi ki, ay xala, nə bilek o əsgər hansı dağın dibindədi. Heç ne lazımdır. Aradan xeyli keçmişdi, başımız toy hazırlığına qarışmışdı, birdən Çingizin səsini eşitdim. Seyran yaxınlaşdı ki, xala, bəs Çingizə qız qaçırmışdır. Atası toy üçün mağar danışmağa getmişdi. Qapıda qarışlaşdıq. Dədim gör oğlun nə iş tutub? İlham dedi ki, qarışır lap yaxşı eleyib, getirin eve. Çingiz Qazaxdan qız istəyirmiş, bizim də xəbərimiz yox. Dədib maşında qızın üzündən öpüb, "Xoş gəlmisin", - dedim. Çingizə xoş, bize dünəndən xoş. Çox keçmədi qızın qohum-əqrəbabları polislə gəldilər. Ağsaqqalların danışığından sonra söz Kifayətə verildi. Kifayət: "özüm gəlmisin", - dedi. Həmin vaxt Cavidin nişanlısı da bizi id. Axşam oldu, Cavidə dedik ki, nişanlını apar evlərinə. Sizin toy gələn ilə qalsın. İkisinin toyunu bir yerdə etmek istəmirdik. Cavid Türkəni evlərinə yox, başqa bir yere aparıb. Vəziyyət qarışıdı. Məcbur olub ikisinin də toyunu bir yerdə etməli olduğunu.

Gözel toy oldu.

İki oğul, iki bay! Yanlarında sevdikləri. Ömrümüzün ən xoşbəxt günü. Arzularımızın zirvəsindəydi. Öğullarımızın üzündəki sevinci gördükə fərəhənlərdik. Qanadlarımız pərvazlanırdı. Evimizə səadət qoşa gəldi.

Cütlüklərin gözlərindəki heyranlıq uzaqdan hiss olundur.

Həmi onlara baxıb sevinirdi. Cavidlə Türkəna, Çingizlə Kifayətə baxıb fəxr edirdik. Sevgi ilə qurulan bu ailələr xoşbəxt idilər.

Cavid artıq Müdafiə Nazirliyinin "Gizir hazırlığı kursu"na qəbulla elaqədar qərar verdi. Birinci dəfə qəbul ola bilmədi. 6 aydan sonra kursa qəbul olundu. Çox sevinirdi. Birinci məşəndən qurban kəsəcəyini dedi. Elə də etdi.

2015-ci ildən hərbi xidmətə başlayan Cavid əvvəlcə Tovuz rayonundakı N sayılı hərbi hissədə tağım komandirinin müavini vəzifəsində çalışmağa başladı. Bu hərbi hissədə üç il işlədi, sonra bir müddət Goranda işləməli oldu. Ordan da öz erizəsi ilə on cəbhəyə getdi. Bir ay idı ki, on cəhəbedəydi. Ayağında damar genişlənməsinə görə həkim onu əməliyyata göndərdi. Lakin təlimləri yarımcıq saxlamaq istəmədi. Hərbi hissədə düşmənin müharibə edəcəyi barədə kəşfiyyat məlumatları daxıl olmaqdı. Müharibəyə sayılı günlər qaldığını bilirmiş. Həm atası, həm də mən Cavidin hospita-la getməməyindən çox narahat idik. Qorxurduq sonra ayagında problem ola. "Mən qorxaq deyiləm, müharibədən sonra əməliyyata gedərəm", - deyəndən sonra heç nə deyə bilmədik. Dostlarının yanına qayıtmaya çox tələsirdi. Ciddi təlimlər keçirdilər. Səsində həyəcan duyulurdu.

Uğura, qələbəyə çox inanırdı. O günü səbərsizliklə gözleyirdi. "Bu döyüş son döyüdü", - deyirdi.

Ana olaraq narahat olsada, Qələbə xəbərini övladlarından eşitməyi, onların da bu zəfərde payının olmasını çox istəyirdim".

Ermənistan Silahlı Qüvvələri 2020-ci ilin sentyabrın 27-si səhər tezdən ölkəmizə bütün cəbhə boyu hücumu başladı. Ən ağır döyüşlər Ağdam-Ağdərə, Tərtər, Görənboy istiqamətində gedirdi. Coğrafi mövqə baxımından və bütün yüksəkliliklərin onlarda olması üstünlüyüdündən istifadə edən düşmən bu istiqamətdən irəliləmək isteyirdi. Bütün texnikaldardan atəş açmağa başladılar. Ağır döyüşlər gedirdi. İşğal etdikləri torpaqları vermək istəməyən düşmən əlavə torpaqlar əldə etmək istəyində idi. 30 ildə qurduqları istehkama, mövqelərinə ümid etdiklərindən bizim hücumumuz və irəliləyə biləcəyimizi heç düşünmürdülər. Həqiqətən müdafiə qurğuları çox möhkəm idi. Ordumuzun həzərliq səviyyəsi, müasir texnikalarla təmin olunmayıb. Ya xəbərsiz idilər, ya da bu barədə düşünmək fikrində deyildilər. Görünür, "düşməni özündən güclü bilməlisən" fik-

rini unutmuşdular.

İlk atış, ilk hücum... Artıq müharibə başladı.

"Müharibənin başlığındı bize sentyabrın 27-si şübhəzədən Cavid zəng vurub dedi: "Ana müharibə başladı. Bu gün müharibənin başlanmasıన xəbər verdim, inşallah, bir neçə gündən sonra Qələbə xəbərini verərəm". İnanmadım. Bir saat keşməmiş zəng etdim. Cavid telefonu götürdü: "Ana, narahat olma, mən sağ-salamatam". Atılan silah səslerini eşidirdim. Dədim ki, silah səslerini eşidirəm. Cavid telefonu bağladı. O silah səslerini heç vaxt unutmaram.

Aradan bir müddət keçdi, ürəyim dözmədi. Təkrar zəng etdim. Cavidin səsində kədər hissədən sonra "İki şəhid verməsik", - söylədi, sonra sevincə: "birinci postu yardım, Qələbəyə doğruyuq. Yarım saat istirahət edib, ikinci posta gedirik". Çox heyəcanlı idi.

On beş dəqiqədən sonra Cavid zəng etdi ki, döyüşə giririk, onde düşmənin xeyli canlı qüvvəsi, möhkəm istehkamları var. Qələbəmiz üçün, bizim üçün dualar edin. Elcan evin kişisidi, sən də mənim qəhrəmanımsan. Hər şey sənə emanət. Məndən narahat olma, bu günü çoxdan gözləyirdik. Biz qorxaq deyilik. Nə vaxta qədər öz torpaqlarımıza səngərdən baxacaqıq? Çingizdən narahat, Murov istiqamətində vəziyyət yaxşı deyil. Ana, burda yerlərə gəy birleşib. Qarşımızda "Mübariz postu"du, onu alanda zəng vuraram.

"Allah" sədaları eşidildi. Təngənəfəs danişirdi. Birce onu deyə bildim: "Özünü qoru!"

Bu Cavidin mənimlə son danişığı idi.

Axşam oldu, zəng gəlmədi. Mən dəfələrlə zəng vurdum, götürən olmadı. Heç bilmirdim nə edim. Axırkı dəfə telefonu açıdlar, ele bildim Cavidi, səsini çıxarmır, şübhələndim. O heç vaxt bele etməzdı. Sonra vəziyyət daha da ağırlaşdı. Nə telefon, nə də internet işləmədi. Əlaqə saxlamaya olmadı...

Sentyabrın 30-də Çingiz zəng edib Cavidi soruşdu, dedim, - cavab vermir. Mən belə deyəndə "yaxşı, indi vaxtım yoxdu sonra danişarıq", - dedi.

Seheri gün rayon Səfərbərlik İdaresinə getdim. Dədilər ki, qolundan yaralıdı, imkan olanda sizinlə əlaqə saxlayar.

ŞƏHİD QARDASLAR

(ardı var)
Rəfail TAĞİZADƏ